



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 194 (8787) BAZAR, 12 sentyabr 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Müstəqil siyasətin təntənəsi

İlham Əliyev Azərbaycanı strateji önəmli birmənalı etiraf olunan güclü dövlətə çevirib

Bu gün dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin global pandemiya ilə mübarizə fonunda Azərbaycan həm sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmli birmənalı etiraf olunan dövlətə çevirib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və müəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan son 18 ildə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib.

Etibarlı və strateji tərəfdaş

İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada, ilk növbədə, etibarlı və strateji tərəfdaş çevirib. Mehriban siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda qətiyyətli və müstəqil söz sahibi kimi qəbul edilir. Təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatına

sədrlik etməsinə göstərmək yetərlidir. Bütün bu uğurlar İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.

Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri həm özünü, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.

İkinci Qarabağ müharibəsindəki şanlı zəfərlə Azərbaycan regionda yeni realitətlər yaratdı və hazırda bütün addımlar postmüharibə dövrünün realitətlərinə uyğun atılır. Dönüb gəriyə baxanda görürük ki, İlham Əliyevin torpaqlarımızın azad edilməsinə istiqamətli siyasətini kompleks xarakter daşıyıb. Bu illərdə ordumuzun döyüş imkanlarının artırılmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan dövlət başçısı Ermənistan

nın işğal siyasətinin beynəlxalq səviyyədə ifşa olunması üçün olduqca səmərəli siyasəti-diplomatik fəaliyyət həyata keçirib. Bunun nəticəsində dünya erməniliyinin başlada biləcəyi xarici təhdid və təzyiqlərin qarşısını alıb, onları tamamilə neytrallaşdırılıb.

Azərbaycanın güclənməsinə xidmət edən ən mühüm məsələlərdən biri də İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir. Məlumdur ki, dünyada dövlətlərin nüfuzunu müəyyən edən bir sıra səbəblər var. Bunların arasında ən mühümü təbii ki, əhəmiyyətindən asılı olmayaraq hər bir sahədə yürüdülmüş siyasətin məzmunu və mahiyyətidir. Dövlətin nüfuzu, ona göstərilən beynəlxalq etimad da bununla bağlıdır. Bütün dövlətlər milli maraqlarına cavab verən siyasət həyata keçirməyə çalışır, lakin hamısı buna nail ola bilmir. Azərbaycan ərazi cəhətdən böyük dövlət deyil, amma onun Liderinin yürütdüyü müstəqil si-

yasətin əhatə dairəsi çox böyükdür. Müstəqil enerji və iqtisadi siyasət yürütmək, global məsələlərdə öz mövqeyini ifadə etmək bugünkü realitətlər baxımından kifayət qədər mühüm məsələlərdir.

Məhz İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Ölkəmizin karbohidrogen ehtiyatları Avropa və dünya bazarlarına çatdırılır. Müstəqil siyasətin nəticəsidir ki, qısa müddətdə orbitə 3 peyk çıxaran Azərbaycan kosmik klubun üzvüdür. Xarici siyasətini tam müstəqil həyata keçirir və Ermənistan kimi kənardan təlim almır.

Bunu ən yaxşı İlham Əliyev dəyərləndirib: "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabət vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi".

Ardı 3-cü səh.

Azərbaycan müasir hava nəqliyyatı infrastrukturuna malikdir

Yaxın vaxtlarda hava limanlarımızın siyahısına yeniləri əlavə olunacaq

İstənilən ölkənin iqtisadiyyatının davamlı inkişafı üçün mükəmməl hava nəqliyyatı infrastrukturunun olması vacib şərtədir. İstər beynəlxalq əlaqələrin genişlənməsində, istərsə də ölkə daxilində sərnişin və yüklərin daşınmasında hava limanları mühüm əhəmiyyət daşıyır.

Ölkəmiz Qafqazın ən böyük aeroporti olan Heydər Əliyev Beynəlxalq Hava Limanına malikdir. Bu aeroport sahələri 60 min və 65 min kvadratmetr olan iki terminaldan ibarətdir. Aeroport 2018-ci ildə "Skytrax World Airport Awards"-ın maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. 2017-2020-ci illərdə isə ardıcıl olaraq MDB ölkələrinin hava limanları sırasında ən yaxşısı kimi qiymətləndirilmişdir. Aeroportda logistika qovşağının yaradılması isə ticarət həcmünün artırılmasına, tranzit ticarətdən daha yüksək nəticələrin əldə edilməsinə səbəb olmuşdur. İndi bura bütün növ təyyarələr və vertolyotlar eniş edə bilərlər.

İkinci böyük və əhəmiyyətli aeroportumuz Gəncə hava limanıdır. Sovet dövründə əsasən hərbi aerodrom kimi istifadə olunan bu limanda yenidənqurma işlərinə 2005-ci ildən başlanılmışdır. Bərpa başa çatdıqdan sonra isə ilk dəfə beynəlxalq uçuş 2007-ci ildə Honkonq-Budapeşt marşru-

tu ilə həyata keçirilmişdir. Belə ki, liman beynəlxalq marşrutla uçan ilk təyyarəni qəbul etmişdir. Gəncə hava limanı əsasən tranzit uçuşlar zamanı istifadə olunur. Avropa və Asiyaya tranzitli uçuşlarda hava gəmilərinin bu aeroporta enişi məqsəduyğun hesab edilir. Pandemiya səbəbindən hava limanında uçuşlar ötən ilin mart ayından dayandırılmışdır. Lakin 2021-ci ilin may ayından pandemiya qaydaları nəzərə alınmaqla Türkiyə və Rusiya istiqamətində uçuşlar həyata keçirilir. Onu da qeyd etmək ki, əvvəlki adı Kod adı "KVD" (Kirovabad) olan hava limanı artıq uçuşları "GNJ" (Gəncə) adı ilə həyata keçirir.

Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən Lənkəran Beynəlxalq Hava Limanında da yenidənqurma işlərinə 2005-ci ildən başlanılmışdır. 2008-ci ildə başlanan bərpadan sonra o, beynəlxalq hava limanı statusunu qazanmışdır.

Ardı 3-cü səh.

Ermənistan "olum və ölüm" arasında

Regional əməkdaşlıq istəyi ərazi iddiası ilə bir araya sığmır

Ermənistanın bugünkü rəhbərliyi, nəhayət, anlayır ki, müharibə çıxış yolu deyil və ölkənin inkişafı üçün sülhə təzim etmək yeganə çıxış yoludur. Bu barədə rəsmi çıxışlarında Paşinyan bir neçə dəfə deyib və Azərbaycan hakimiyyətinə mesajlar da göndərib. Təəssüf ki, bu niyyətlərin ardınca hələ ki, atılan real addımlar səznək mümkündür deyil.

Öksinə, işğalçı dövlət yenidən silahlanıb. Siyasi partiyaların da böyük əksəriyyəti müharibə ritorikası ilə çıxır. Görünür hərbi maşının, silah və sursatların, hərbi texnikalarının məhv edilməsinə, qalanınsa qənimət götürülməsinə baxmayaraq, Ermənistan yenə özünə gəlməyib, yaxud gəlməyə qoymurlar. Reallıqların bu ölkəni iqtisadi bataqlıqların darınlıqlarına sürükləməsi, siyasi rəhbərliyin hərbi və sülh arasında dingildəməsi beynəlxalq reyting agentliklərinin də diqqətini çəkir. Məsələn, Moody's Beynəlxalq Reyting Agentliyi Ermənistanın gələcək inkişafını qonşularla gərginliyin azalmasına görür.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTTKM) baş təhlilçisi, iqtisad üzrə fəlsəfə doktoru Günay Quliyeva "Moody's" reyting agentliyinin Ermənistanla bağlı son hesabatını şərh edərək bildirir ki, ölkənin kredit reytingi Ba3 səviyyəsində qalır. Müqayisə üçün qeyd etmək ki, 2021-ci il aprelin 6-da "Moody's"-un Azərbaycanla bağlı proqnozlarında Ermənistanın fərqli olaraq ölkəmizin emittent və üstün hüquqa malik təmin edilməyən borc üzrə uzunmüddətli reytingləri Ba2 səviyyəsində qaldırılmışdır.

Ardı 3-cü səh.



Kəndli çəkdiyi zəhmətin bəhrəsini dərir

İndi kənd təsərrüfatında işlərin qızğın çağıdır. Üzü payıza doğru aqrar sektorda yığım dövrü başlayır. Amma kəndli bir tərəfdən yetişdirdiyi məhsulu yığarsa, cəmi zamanda gələcək məhsul üçün hazırlıq görür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ənənəvi sahələrin dirçəldilməsi üçün görülən tədbirlər, o cümlədən istehsalçılara dövlət dəstəyinin verilməsi öz müsbət nəticələrini verir. Belə sahələrdən biri də çalıtıçılıqdır.

Bax: səh. 4

Peşəkarlıq olmayan yerdə söz də kəsərsiz olur, qələm də...

Sual jurnalistin "silahı"dır. Əgər jurnalist "ağıllı sual"larla "silah" lansa, qarşısındakı istənilən müsahibədən, bu, fərqi yoxdur adı insandır, alimdir, yoxsa ən yüksək rütbəli məmurdur, istədiyi dolğun məlumatı mütləq alır. Hətta bu yolla qarşısındakı müsahibəni onun üçün "arzuolunmaz" sayılan sualları belə cavablandırmağa "məcbur" edə bilər.

Bax, buna nail olmaq isə jurnalist peşəkarlığından asılıdır. İstənilən məsələ ilə bağlı insanlarda yaranan marağ, onları narahat edən problemlərlə bağlı sual verib, cavabı ünvanına çatdırmaq məhz jurnalistin peşə fəaliyyətidir. Ən adi və sadə məsələlərdən tutmuş ölkə əhəmiyyətli məsələlərə qədər hər şeyə jurnalistin verdiyi "ağıllı suallar" aydınlıq gətirir, bəzən isə daha fərqli məqamlar ortaya çıxır.

"Ağıllı sual" isə qeyri-adi, müəkkəb qurulmuş və içərisində xeyli və dəqiq sayda terminlər ehtiva edən suallar deyil. Müsahibə üçün seçilmiş suallar aydın olmalıdır.


Xarici mediada, daha çox Türkiyə, Rusiya KİV-ini izləyəndə də görürük ki, müxbir hər hansı yüksək çinli məmura, ya da elə küçədə sırası vətəndaşa sadə və soruşulan mövzunu aydın şəkildə izah etməyə yönəlik suallar ünvanlayır.

Ardı 3-cü səh.

Peyvənd olunanlar xəstələnsə, onu yüngül keçirirlər



Dünyanın "başağrısı"na çevrilmiş, iki ilə yaxındır ki, insanları şokda saxlayan, sağlamlığın qənimini, hətta "gözə görünməz bələ" adlandırılan koronavirusdan birdəfəlik yaxa qurtarmaq üçün yollar axtarılır.



Hələlik ondan xilas olmağın yeganə yolu ötən ilin dekabrında əldə edilən vaksindir. Vaksinasıya prosesinə qoşulan ölkələrdə ölüm hallarının azalması insanların da belədən xilas olmağa inamı gücləndirir. Çünki son aylar dünya üzrə peyvəndlənmə prosesinə nəzər saldıqda bir daha bunun şahid

dinə çevrilirik. Əslində bu ümumbəşəri fəlakətdən xilas yolu birgə mübarizədən başlayır.

Ardı 7-ci səh.



Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı məktubu ünvanlayıb.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, başsağlığı məktubunda Suriyanın İdlib şəhərində xaincəsinə edilmiş hücum nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatların dərin kədər hissi ilə qarşılandığı ifadə edilib. Azərbaycanın müdafiə naziri halak olanlara rəhmət diləyib, yaralıları Tanrıdan şəfa diləyib.

"Sizin acınız bizim də acımızdır" ifadəsinin xüsusi vurğulandığı məktubda, həmçinin Türkiyə Silahlı Qüvvələrinin tələfinə həyata keçirilən terrorizmlə mübarizə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminlik ifadə olunub və qardaş ölkənin ordusuna uğur arzu edilib.

Leyla ABDULLAYEVA:

"Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz"

"ABŞ-ın Ermənistandakı səfiri "Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir" söyləyib. ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbul edilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb".



Bu sözləri XİN-in Mətbuat katibi Leyla Abdullayeva KİV-in sorğusuna cavab olaraq söyləyib.

"Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə bölgədə yeni realiaqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normalaşdırılması imkanı yarandıqı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gəzəntiləri yaradır. Hazırda ATOT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələf gətirir", - deyir Leyla Abdullayeva qeyd edib.

Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə keşfiyyatın aparılması, əlaqə yollarında pusuqların qurulması, ərazidə xəribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşməni yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla yerinə yetiriblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdikləri peşəkarlıq yüksək qiymətləndirilib.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təlimi keçiriləcək

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatların hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Qubada yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər

Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər. AZƏRTAC xəbər verir ki, qəsəbə sakinləri yəhudi təqviminə görə 5782-ci ilin gəlşini qarşıyırlar. Roş-Ha-Şana bayramının vaxtı təqvimə görə dəyişib də, hər il əsasən sentyabr ayına təsadüf edir.

Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bayram gündə qəsəbə sakinləri dualar oxuyur, ehtiyacı olanlara əl tutur, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.

Qırmızı qəsəbə sakinini Nina Ruvinova bildirib ki, bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı

aile başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənənlənmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Telman Muxaylov AZƏRTAC-a deyib ki, bayram günlərində qəsəbədə hər kəs öz ailəsi, doğmaları ilə bu

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası olub



Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilməsi qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Müdafiə, İqtisadiyyat və Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Iclasda azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyətinə dair müzakirələr aparılıb.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət gös-

tərən İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət strukturları tərəfindən daxil olmuş müraciətlərə əsasən, işğaldan azad edilmiş ərazilərdə müvafiq layihələrin icrası məqsədilə nəzərdə tutulmuş sahələrin mina və partlayıcı qurğulardan təmizlənməsi, eləcə də dövlətin strateji kursuna və prioritetlərinə əsasən, 2022-ci il üzrə tədbirlər planına dair qurumlar tərəfindən təqdim ediləcək müraciətlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı dövlət strukturlarının bu sahədə fəaliyyətinin media vasitəsilə ictimaiyyətə çatdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün kütləvi xəbərdarədiçi və marifləndirici təbliğatın davam etdirilməsi, eləcə də bu sahəyə beynəlxalq səviyyədə ictimaiyyətin diqqətinin cəlb olunmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

QHT təmsilçiləri Şuşa şəhərinə səfər ediblər

Sentyabrın 11-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə 130-dan çox QHT təmsilçisi iştirak edib.

Ziyarətçilərə əvvəlcə Cıdır düzündə olublar. Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli azərbaycanlı əhəlinin Novruz bayramını qeyd etdiyi ərazi ziyarətçilərə unudulmaz hisslər yaşadıb.

Sonra tarixi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid - Yuxarı Gövhər ağa məscidi ziyarət edilib. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminə məruz qalıb. Məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Füsunkar təbiəti Şuşanı Qarabağın incisinə çevirib

"Birinci dəfədir ki, Şuşaya səfər edirik. Amma bizə elə gəlir ki, bu şəhərdə böyümüşük. Şuşa bizə doğmadan da doğmadır".

Bunu AZƏRTAC-a Şuşada səfərində olan Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İctimai Birliyinin sədri Orduxan Qəhrəmanzadə deyib. Azərbaycanın güdrət rəmzi olan Şuşanın qədim tariximizi özündə yaşatdığına bildiren O. Qəhrəmanzadə onun milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi olduğunu qeyd edib. Gözəl, bənzeri olmayan bu qədim diyarın abidələr şəhəri olduğunu qeyd edən fəal gənc bu ərazidə tariximizin dərin qatlarını əks etdirən çoxlu abidələrin qeydə alındığını bildirdi: "Erməni vandalları



qədim abidələrimizi yer üzündən silmək istəsələr də, buna nail ola bilməyiblər. Səfər çərçivəsində gənclərimiz Şuşanın ən görkəmli yerləri ilə tanış oldular. Füsunkar təbiəti Şuşanı Qarabağın incisinə çevirib".

Qubada yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər



bayramı qeyd edir. Yeni ilin ilk 10 günündə yəhudilər müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs "Tövrət" oxuyurlar. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və mü-

qəddə "Yom Kipur" gününü qeyd edirlər.

Roş-Ha-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər tərəfindən təntənəli şəkildə keçirilir.

Dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətəf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salnan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. "Qafqazın Yerusəlimi" adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illər öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Ağdama səfər ediblər

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunan Ağdama səfər ediblər.

AZƏRTAC xəbər verir ki, TDƏŞ nümayəndələrini Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər iştirakçıları ilk olaraq Qarabağ Xanlarının türbələri və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara məlumat verərək bildirdi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənəhali xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mükkərlərindədir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənəhali xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövfiyə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Daha sonra erməni vəhşiliyinin qurbanı olmuş digər türbələr və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Nəvətinin dağıdılmış qəbrüstü abidəsi və məzarı göstərilib, Ağdamda mövcud olmuş və dünyada təkə Böyük Britaniyada analoqu olan Çörək muzeyi ziyarət olunub.

Qonaqlar Ağdam şəhər Cümə məscidində də baş çəkərək ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfəxin Qarabağı tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid "Qarabağ məscid memarlığı" məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri dağıdıldıqdan sonra, tavanı bir neçə yerdən uçurulub, di-zayn və yazıları bilərəkdən yarırsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman ələminə qarşı öz nifrətini nümayiş etdiriblər.



Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov TDƏŞ nümayəndələrinə Ağdam şəhərinin Baş planı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdamda səfəri zamanı avtomobil yolonun, yaşayış binasının, Şə-nəy Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyub, park-meşədə ağac ekib. Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhəratrifi bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq

Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.

Ağdam Sənaye Parkı barədə də qonaqları məlumatlandıran Emin Hüseynov qeyd edib ki, park qida sənayesi, kiçik sənaye və xidmət, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinin bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, at və süd məhsullarının, şərbət, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılıb.

Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələrinin Ağdamda səfəri başa çatıb.

Türkiyəli deputat: "Qarabağı yenidən qurmali və bərpa etməliyik"

"Qarabağı yenidən qurmali və bərpa etməliyik. İş adamlarımız energetika, mədən sənayesi, kənd təsərrüfatı və digər istiqamətdə fəaliyyət göstərmək üçün gələcək və Qarabağı canlandıracaq".

AZƏRTAC xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputatı İbrahim Kürşat Tuna bildirdi. O deyib: "Ermənilərin azərbaycanlılara və türklərə etdiyi vəhşilikləri hamımız bilirik. Onlar tariximizə, memarlığımıza, hisslərimizə böyük zərbə vurublar. Zülm yerdə qalmadı və Qarabağ yenidən bizimdir".



Ömər KOCAMAN: "Qarabağın bərpasına türkdilli dövlətlərin iş adamları da töhfə vermək istəyir"

"Türkdilli dövlətlərin iş adamları Qarabağın bərpasına iştirak etmək niyyətindədir".

AZƏRTAC xəbər verir ki, bu barədə Ağdamda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibinin köməkçisi Ömər Kocaman jurnalistlərə açıqlamasında deyib.

"Sentyabrın 10-da TDƏŞ olaraq Bakıda iqtisadiyyat nazirlərinin 10-cu görüşünü və biznes forumu keçirdik. Bu gün iş adamlarımız, səfirlər, TDƏŞ nümayəndələri ilə birlikdə Ağdamda səfər etdik. Qarabağın yenidən qurulmasına türkdilli dövlətlərin iş adamları da öz töhfəsini vermək istəyir. Bu baxımdan sə-



ferin əhəmiyyətli olacağına inanıram", - deyir Ö.Kocaman diqqətə çatdırıb.



Müstəqil siyasətin təntənəsi

İlham Əliyev Azərbaycanı strateji önəmli birmənalı etiraf olunan güclü dövlətə çevirib

Əvvəlki 1-ci səh.

İlham Əliyevin yeni əməkdaşlıq platforması uğurlar vəd edir

Azərbaycan regionda söz sahibidir. Bölgədə yaranan yeni iqtisadi potensial Azərbaycanın imkanları daxilində reallaşdırıla bilər. Məhz bu səbəbdən də İlham Əliyev hər zamanki kimi təkliflə çıxış edərək yeni əməkdaşlıq formatının yaradılmasını vacibliyini bildirir.

Bəlidir ki, savaştan sonra yaranan ilk reallıq bölgədə yeni kommunikasiyaların açılmasını, nəqliyyat dəhlizlərinin yaradılmasını zəruri edir. Region ölkələrinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək müstəqil layihələr əlbəttə ki, ilk növbədə, bölgənin sənaye inkişafı üçün real zəmin yaradır.

Yeni reallıqlar dəyərləndirən İlham Əliyev də məhz bu prinsipləri nəzərə alaraq regionda yeni "3+3" əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. Bu, Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığını nəzərdə tutan platformadır. Artıq xeyli müddətdir ki, Azərbaycan Prezidentinin təklifi geniş müzakirə mövzusuna çevrilib. İqtisadçılar, siyasətçilər də birmənalı olaraq qeyd edirlər ki, bu format, ilk növbədə, bölgənin gələcəkdə təhlükəsizliyini gücləndirir.

Azərbaycan məğlub Ermənistan istisna olunmaqla, qonşu ölkələrlə hər zaman əmək-

daşlıqda maraqlı olub və indiyə qədər müxtəlif layihələr həyata keçirib. Ölkəmizin Türkiyə, Rusiya, İran və Gürcüstanla birlikdə reallaşdırdığı müxtəlif beynəlxalq layihələr, ilk növbədə, Azərbaycanın iqtisadi güdrətinin göstəricisidir. Məhz bu layihələr iqtisadiyyatımızın sürətli inkişafında mühüm rol oynayıb.

Prezident İlham Əliyev müharibədən sonrakı bütün çıxışlarında bəyan edir ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Ona görə də, ilk növbədə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır. Belə olan təqdirdə "3+3" formatı reallaşdırıla bilər. Əgər təkə Zəngəzur dəhlizinə diqqət yetirsək, bunun Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstanın maraqlarına cavab verdiyini aydın şəkildə görə bilərik. Prezidentin də söylədiyi kimi, bu dəhlizin yaradılması, işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açılır.

Azərbaycan öz iqtisadi güdrətindən yararlanmaqla postmüharibə dövrünün reallıqlarını əsasında həm inkişafını davam etdirir, həm də milli maraqlarını inamla təmin edir. İlham Əliyevin müharibədən sonra gələcək addımlarla bağlı müəyyənləşdirdiyi "yol xəritəsi" ilə Azərbaycan Cənubi Qafqazdakı mövqeyini getdikcə daha da gücləndirir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



Yaxın vaxtlarda hava limanlarımızın siyahısına yeniləri əlavə olunacaq

Əvvəlki 1-ci səh.

Hava limanının uçuş-əmə zolağının uzunluğu 3300, eni 45 metr, ümumi sahəsi isə 325 hektardır. Aeroportdan Bakı, Moskva, Novosibirsk və s. istiqamətlərə uçuşlar həyata keçirilir.

Qəbülə Beynəlxalq Hava Limanı 17 noyabr 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən açılmışdır. İlk beynəlxalq uçuş 2012-ci ildə Moskva-Qəbülə marşrutu üzrə olmuşdur. Hava limanının uçuş-əmə zolağının uzunluğu 3600 metrdir.

Sovet dövründə fəaliyyət göstərən digər bir aeroport - Yevlax Hava Limanının bərpa-dənə sonra açılışı 2013-cü ildə olmuşdur. Beynəlxalq standartlara cavab verən hava limanı uzunluğu 2520, eni 40 metr olan uçuş-əmə zo-

lağı ilə təchiz edilmişdir. Uçuş-əmə zolağı, yönləndirici yol və perrona xaricə istehsal olunan işıq-signal sistemləri quraşdırılmışdır. Burada sənişinlərin uçuşa gediş və geliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis ofisatları mövcuddur.

Zaqatala Beynəlxalq Hava Limanının yenidən qurulması isə 2008-ci ildə başa çatmışdır. 2012-ci ildə rayonca baş vermiş zəlzələ nəticəsində müəyyən avadanlıqlar sıradan çıxa da, əsaslı yenidənqürmədən sonra 2017-ci ildə aeroport yenidən istifadəyə verilmişdir. Yenidənqürmə prosesində ən müasir texnologiyalar tətbiq edilmişdir. Hava limanına açılış günü ilk dəfə olaraq dünyanın ən böyük sənişin təyyarələrindən biri olan "Airbus A340-500" təyyarəsi enmişdir. Aeroportun ümumi sahəsi 31 min kvadratmetr, uçuş-əmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir.

Daxili uçuşlarda daha çox aktivliyin müşahidə olunduğu Naçıxvan Beynəlxalq Hava Limanı torpaqlarının işğalı dövründə muxtar respublikaya gediş-gəlmə üçün yeganə vasitə idi. Bu aeroportun əsası 1976-cı ildə qoyulmuşdur. O zaman uçuşlar yalnız Bakı istiqamətində həyata keçirilirdi. 2002-2004-cü illər ərzində rekonstruksiya olunan aeroport beynəlxalq hava limanı statusunu qazanmışdır.

Məlum olduğu kimi, indi işğaldan azad edilmiş ərazilərimizdə hətərfəlli bərpə-qürumluq işləri gedir. Bu işlərin aparıldığı sahələrdən

biri də hava limanlarının inşasıdır. Cari il yanvarın 14-də Prezident İlham Əliyevin işıraqı ilə Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulmuşdur. Dövlət başçısı çıxışında bildirmişdir ki, hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sənişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Bu ilin sonunda, yaxud gələcək ilin əvvəlində hava limanının istismara verilməsi gözlənilir.

Sonrakı hava limanının təməlqoyma mərasimi aprelin 26-da Zəngilanda keçirilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, aeroport bütün növ, eləcə də ağır yük təyyarələrinin qəbul edə biləcək.

Üçüncü - Laçın Beynəlxalq Hava Limanının təməli

isə avqustun 16-da qoyulmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, dağılıq ərazidə tikiləcək bu aeroport bəlkə də dünya tarixində bir ilkdir. Hər 3 aeroportda uçuş-əmə zolağının uzunluğu 3000 metr olacaq. Ümumilikdə, Qarabağ zonasında tikilən hava limanlarının məhz bu üç ərazidə olması həmin bölgənin coğrafi strateji əhəmiyyəti ilə birbaşa bağlıdır.

İşğaldan azad olunan ərazilərdə hava limanlarının tikintisi turizmin inkişafı üçün vacib addımlardandır. Bundan əlavə, hava limanlarının inşası ümumən həmin bölgənin iqtisadiyyatına, ən başlıcası isə müdafiəsinin etibarlı təmin olunmasına xidmət edəcək.

Aydan XƏLİLOVA, "Azərbaycan"

Sabirabadda gənclərlə görüş keçirilib



Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Sabirabad rayonunda partiyanın fəal gəncləri ilə görüşüb.

YAP-ın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyasının VII Qurultayında Partiyamızın sədri, Prezident İlham Əliyev tərəfindən gənçə nəslin təbiyyəti istiqamətində vurğulanan hədəflərdən danışaraq bildirib ki, YAP Gənclər Birliyinin qarşısında dayanan əsas vəzifələrdən biri də gənclərin ölkəmizin təərəqqisində, müstəqilliyimizdə möhkəmləndirilməsində fəallığı artırmaqdır. Bu baxımdan gənclərin yüksək dünyə görüşünə yiyələnməsi üçün səmərəli təhsil alması çox vacibdir. Vurğulanı ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası üçün yeni reallıqlar yaradıb. Həmin reallıqlar fonunda artıq gənclərimizin əsas məsuliyyəti savadlı vətəndaş olaraq ölkəmizin dayanıqlı inkişafına töhfə verməkdir.

B.İslamov qeyd edib ki, YAP Gənclər Birliyi tərəfindən gənclərimizin intellektual potensialını inkişaf etdirmək üçün silsilə tədbirlər keçirilib. Partiyamızın fəal gənclərinin üzərinə düşən əsas vəzifə isə yerlərdə gənclərin vətənpərvərlik ruhunda təbiyyəti təşviq etmək, onların inkişafına hədəflənməli layihələrin icrasına dair təşəbbüslə çıxış etməkdir.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Azərbaycan ekspertləri maarifçi medialayihələr mövzusunda həsr olunmuş diskussiya panelində iştirak ediblər

Həstərxanda təşkil olunmuş "Xəzər mediaforumu" çərçivəsində "Yeni informasiya kommunikasiyalar sistemində maarifçi medialayihələr" mövzusunda həsr edilmiş diskussiya paneli keçirilib.

AZƏRTAC xəbər verir ki, panelin moderatorları "Rossotrudniçestvo" agentliyinin İnteraksiya Siyasəti və İnteraksiya-laşdırma İdarəsinin rəisi Nadana Fridrixson, "BakuNetwork" ekspert platformasının direktoru Gülnarə Məmmədovə, "Həstərxan Regional Kanalı" MMC-nin baş direktoru, etnoslararası münasibətlər mövzusunda işıqlandıran jurnalistlərin "Etnoslararası jurnalistika gildiyası" adlı regionalarası icimai təşkilatının Həstərxan regional bölməsinin rəhbəri Dinarə Mejitova idi.

Müzakirələrdə RF Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Marqarita Lyanqə, "Yunijı Kavkaz" politoloji klubun rəhbəri İlqar Vəlizadə, CBC telekanalının aparıcısı Anastasiya Lavrina, "BiznesMedia.az" saytının baş redaktoru, "AVTO.FM" radiostansiyasının redaktoru Nigar Orucova, "Caspiantnews" telekanalının prodüseri Talqat Utequlov, Qazaxıstan Respublikasının İnteraksiya və icimai inkişaf nazirinin müavini İqor Xen və başqaları iştirak ediblər.

CBC telekanalının aparıcısı Anastasiya Lavrina AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, "Xəzər mediaforumu" beş ölkədən olan KİV nümayəndələrinin bir sıra aktual məsələlər barədə mövqələrinin uyğunlaşdırmaq və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək barədə düşüncələri üçün unikal platformadır.

Jurnalist deyib: "Bu forum altıncı dəfə keçirilir, lakin mən burada ilk dəfə iştirak edirəm. Bir faktı vurğulamağı vacib hesab edirəm ki, mən burada həm Azərbaycan, həm də Rusiyanın rusdilli telekanal olan CBC-ni, həm də respublikanın 120.000-dən çox etnik rus vətəndaşını birleşdirən Rus İcmasını təmsil edirəm. Bu, Cənubi Qafqazda ən böyük rus icmasıdır. Forumdakı çıxışmda bir neçə mühüm məsələyə, o cümlədən feyk xəbərlərlə mübarizə, bloqerlərin işi və beş ölkənin media resurslarının daxil olduğu ümumi platformanın formalaşmasının vacibliyi məsələsinə toxundum".

Müasir dövrdə feyk xəbərlərə qarşı mübarizə mövzusunda çox aktual hesab edən A.Lavrina vurğulayıb: "ikinci Qarabağ müharibəsi dövründə Azərbaycan döyüş meydanında Ermənistanın işğalçı qüvvələrinə qarşı uğurlu əks-hücum aparılmaq barə, həm Ermənistanın özünü, həm də bəzi xarici KİV-in yaydığı feyk xəbərləri ifşa edirdi. Bu problemə başqa ölkələr də üzlaşsınlar, ona görə ümumi platformanın inkişafı, birgə tədbirlər keçirilməsi, ortaq diskussiya məkanlarının təşkil məsələlərinə xüsusi diqqət yetirmək, bununla da Xəzər regionunda baş verən hadisələr barədə vətəndaşların məlumatını artırmaq lazımdır".

CBC telekanalının nümayəndəsi qeyd edib ki, Azərbaycanda mədəni müxtəliflik və multikulturalizm barədə daha geniş auditoriyanın məlumatlandırılması çox vacibdir. O deyib: "Həstərxan mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmək, abidə önünə tər çiçəklər qoymaq mənə çox xoş oldu. Daha

sonra "Bakinskaya" küçəsində gəzmişdik, Azərbaycan Ticarət Evinə və "Baku" hotelinə baş çəkmişdik, Heydər Əliyev adına məktəbi gördük. Yerli sakinlərlə söhbət zamanı mən yaxşı mənada heyrləndim: onlar Ümummilli Lider Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və inkişafına verdiyi töhfə barədə çox məlumatlıdır".

A.Lavrina sonda deyib: "Mənim "Lavrina ilə diskurs" adlı onlayn müəllif medialayihə "Rossotrudniçestvo" agentliyinin Azərbaycanı nümayəndəliyində həyata keçirilir. Mən həmin layihədə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı ilə bağlı ən aktual mövzuların işıqlandırılmasına xüsusi diqqət yetirirəm. Ümidvaram ki, bugünkü forum bütün Xəzər yarımadalarının KİV-i arasında möhkəm və uğurlu ittifaq formalaşması yolunda böyük addım olacaq".

"BakuNetwork" ekspert platformasının direktoru Gülnarə Məmmədovə qeyd edib ki, Azərbaycan nümayəndə heyəti Xəzər mediaforumunun işində fəal iştirak edir. O deyib: "Bizim jurnalistlər və ekspertlər bu dəfə də diskussiyaların əsas istiqamətlərini formalaşdırmaq üçün fəal iş aparılıb. Bizim nümayəndə heyətinin üzvləri forum iştirakçılarında ölkəmizin reallıqları barədə məlumat verirlər".

"Yeni informasiya kommunikasiyalar sistemində maarifçi medialayihələr" diskussiya panelində qeyd etdik ki, Azərbaycan ölkələri arasında, çoxmillətli cəmiyyətdir", - deyən G.Məmmədovə daha sonra bildirdi ki, Azərbaycan nümayəndə heyəti forumda Xəzər yarımadalarından olan həmkarları ilə birgə layihələri müzakirə ediblər.

ANAMA-nın media kampaniyası çərçivəsində görüşlər keçirilib



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev ilə görüşüblər.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyevanın iştirakı ilə keçirilən görüşdə partlayıcı sursatların təhlükəsizliyinə dair maarifləndirmə fəaliyyətinin genişmiqyaslı icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə ANAMA-nın gələcək iş fəaliyyəti, bunun yerli və xarici KİV tərəfindən işıqlandırılması, eləcə də media işçilərinin kontent yaratmaq imkanları və təhlükəsizliyin təmin olunmasına dair müzakirələr edildi.

Müzakirələr çərçivəsində mina və partlamamış hərbi sursat qurbanlarının azalması istiqamətində gələcək addımlar və qarşdan gələcək 2022-ci il üzrə risk və şübhəli məqamlara dair danışılaraq aparılıb.

Görüş zamanı ANAMA-nın media ilə əlaqələrinin genişləndirilməsi, zəruri məlumatların vaxtında yayımlanması, digər qurumlarla iş birliyi və uyğunlaşmasının vacibliyi vurğulanıb.

Xatırladaq ki, UNEC Tədqiqat Fondu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin media ilə əlaqələrinin qurulması və inkişafı istiqamətində əsas məsləhətçi və maarifləndirmə yönümlü bir qurumdur.

Peşəkarlıq olmayan yerdə söz də kəsərsiz olur, qələm də...

Əvvəlki 1-ci səh.

Düşüncəmiz sualın müqabilində isə aydın və əhatəli cavab alaraq tamaşaçıya, dinləyiciyə, oxucuya ötürür.

Jurnalist insanların maraqlandırdığı hər şeyə bağlı xəbər, məlumat almaq istəyini peşəkarcasına ödəməlidir.

Əlbəttə ki, hər şey sualı necə formalaşdırmaqdan birbaşa asılıdır. Son dövrlər Azərbaycanda pandemiya, təhsil və digər ölkə əhəmiyyətli məsələlərlə bağlı həyata keçirilən brifinqlərdə jurnalistlərin müəhəbləri qarşısında "sual-siz", "silahsız" olduqunu görürük. Belə ki, anlaşılmaz suallar sənədləndirilir, çıxışlarda konseptual məsələlər gözəndirilir, ya da heç diqqət edilmir. Jurnalist müsahibinin cavabında olduqca məsələlərə bağlı yox, tamamilə ayn mövzularda, bəzən isə faktlara söykənməyən iddia məğzli suallarla çıxış edir. Əsas soruşulacaq məsələlər kənarda qalır, sosial şəbəkələrdə dolanacaq məsələləri problem xarakterli suallar gündəmə gətirilir. Bütün bunlar onu göstərir ki, ya həmin jurnalistlər qoyulan mövzunun nə olmasını brifinq zamanı öyrənir, ya da əvvəldən bilse belə, məsələ ilə bağlı heç bir araşdırma aparmır, suallar hazırlamır. Buna

gərə də mövzu üzrə bilgiləri sadə vətəndaşın bilgisindən fərqlənir. Belə təqdirdə sənədləndirilən bezi suallar primitiv, qeyri-peşəkarcasına. Bu isə qarşı tərəfin problemi kompleks açmasına imkan vermir.

Sözünəndə brifinqlər, həm də bezi jurnalistlərdə nitq mədəniyyətinin aşağı səviyyədə olmasını göstərir. Məlum olur ki, belələr soruşmaq istədikləri sualı aydın ifadə edə bilmirlər.

Fikrin çatdırılması yazılı mətbuatdan tutmuş ən müasir internet resurslarındakı informasiya vasitələrinə qədər bütün media-da əhəmiyyətli yer tutur və bu baxımdan da nitq mədəniyyəti peşəkar jurnalist üçün əsasdır. Nitqin mükəmməl olması jurnalistin peşəkarlığından xəbər verməklə yanaşı, həm də informasiyanın aydın və mükəmməl formada ictimaiyyətə ötürülməsində birbaşa rol oynayır.

Mediyanın peşəkarlıqla bağlı digər ciddi qüsurlarından biri də "copy-paste"yə əlavə olması, yalnız öz köçürülmüş xəbərlər yaymaqla məşğul olmasıdır. Gündəlik mediyanı, saytları, agentlikləri izləyəndə adda-budda fərqli yazılardan başqa, demək olar ki, eyni xəbərlər qarşılaşırsın. Bu xəbərlərin tam əksəriyyəti isə hansısa



Yasəmən MUSAYEVA, "Azərbaycan"

Əvvəlki 1-ci səh.

Ermənistanda daxili siyasi gərginliyin və mübarizələrin tarıma çəkilməsi, müharibə ritorikasının körükünməsi, ordunun yenidən qurulması və nəhayət, ötenikli məğlubiyyətin nəticələri bu ölkənin iqtisadiyyatında ciddi risklərin meydana gəlməsinə zəmin yaratmışdır. İİTKM-in araşdırmaçı alimi də beynəlxalq reyting agentliyinin hesabataında Asiya və Qafqaz bölgəsindəki suveren ölkələr arasında ən ciddi təəzzüülə 2020-ci ildə ÜDM-in 7,6 faiz azalması ilə Ermənistanın maruz qaldığını bildirir: "Ermənistanın büdcə kəsiri ÜDM-in 5 faizindən yuxarıdır. Hökumət borcu isə 2019-cu ilə müqayisədə 50,1 faizdən 2020-ci ildə ÜDM-in 63,5 faiz heddinə yüksəlmişdir".

G.Çuliyeva qeyd edir ki, digər tərəfdən, iqtisadi bərpənin əsas şərti olan vaksinasıya prosesi də Ermənistanda çox zəif aparılır. Ölkə üçün mənfii risklərin, yeni koronavirus infeksiyası dalğalarının olması və ÜDM-də əhəmiyyətli paya malik turizm sektorunda sürətli bərpə perspektivlərinin mümkünsüzlüyü acı reallıqları əks edir: "Avqustun sonunda olan məlumata görə, Ermənistan əhəlisinin yalnız 5 faizi ən azı bir dəfə peyvənd alıb ki, bu da gələcəkdə infeksiyaların artmasına səbəb ola bilər".

İİTKM-in təhlilçisi daha sonra yazır: "Bütün bunlar təbii ki, Ermənistanda sərmayə qoymaq istəyən rəşional düşün-cəli investorlar üçün də ciddi təhdiddir. Ermənistanın kredit reytinglərinin hətta postkonflikt dövründə belə, artmaması beynəlxalq reyting agentliklərinin də Ermənistan iqtisadiyyatının iqtisadi inkişaf perspektivlərini dumanlı görmələrin göstəricisidir. "Dünya investisiya hesabataı 2020"nin məlumatına əsasən,

Ermənistan "olum və ölüm" arasında Regional əməkdaşlıq istəyi ərazi iddiası ilə bir araya sığmır

son 6 il ərzində Ermənistana cəmi 1,6 milyard ABŞ dolları həcmində BXL yatırılıb. Müqayisə üçün bildirik ki, Azərbaycan üzrə bu məbləğ 19 milyard dollardır. Konfliktdən əvvəlki dövrdə Ermənistanı yatırımlımayan investisiyanın postkonflikt dövründə və kredit reytinglərinin yaxşılaşmadığı vəziyyətdə yatırılması mümkündür deyil".

Araşdırmada qeyd olunur ki, Ermənistanı yatırımlı investisiyaların böyük bir hissəsi beynəlxalq maliyyə qurumlarından ayrılan kreditlərdir və bu, Ermənistanın ümumi dövlət borcunun 63,5 faiz nisbətindədir: "Belə bir vəziyyətdə maliyyə hesabataıları açıq və şəffaf olan heç bir maliyyə institutu öz vəsaitlərini riskə atmaz. Dövlət borcunun kritik həddən yuxarı olması gələcəkdə Ermənistanı defolt vəziyyətdə gətirib çıxara bilər. Yaxın qəmişdə belə çətin durumda düşən Yunanıstan ağır nəticələrlə üzlaşsək hətta öz torpaqlarını əcnəbilərə satırdı. Bu gün Ermənistanın isə əcnəbilərə satacaq neinki torpağı, hətta icarəyə verəcək təbii resurs mənbələri çox məhdud saydadır. Həmin kontekstdə beynəlxalq maliyyə qurumları və ayrı-ayrı təşkilatlar Ermənistanı yardım ayırmazdan əvvəl ölkənin mövcud durumu ilə bağlı geniş təhlil aparmalı və yalnız bundan sonra öz vəsaitlərini riskə atmalıdırlar".

Onu da qeyd edək ki, "Moody's" hesabataında Ermənistan hökumətinin qarşıda ki 5 il ərzində bu göstəricini 60 faizə endirmək siyasətinin əhəmiyyəti vurğulanıyır. Amma reyting agentliyi qısa müddətdə ümumi borcun ÜDM-ə nisbətini əhəmiyyətli azalacağına ümid etmir.

Bununla belə, "Moody's" Ermənistanın bu çətin vəziyyətdən çıxış yolunu da göstərir. Beynəlxalq reyting agentliyi Ermənistan iqtisadiyyatının inkişaf perspektivlərini qonşu ölkələrlə gərginliyi aradan qaldırmaqda görür. Bir daha Azərbaycanın sülh müqaviləsi, sərhəddən demarkasiya və delimitasiya, regionda kommunikasiya xətlərinin açılması, o cümlədən regionun bütün ölkələri üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin reallaşması Ermənistanın iqtisadi inkişafı üçün əsas şərtidir. Dayanıqlı sülhün olması bir tərəfdən region ölkələri arasında inteqrasiyanı bərpə edərək iqtisadi inkişafı sürətləndirəcək, digər tərəfdən reinteqrasiya nəticəsində əldə olunmuş iqtisadi inkişafı dayanıqlı sülh üçün zəmin yaradacaq.

Lakin Ermənistan sülh və inkişaf istəyirmi? İndi bu sualın cavabı Ermənistanın taleyini həll edəcək qədər aktualdır.

Bahadır İMANQULİYEV, "Azərbaycan"



İŞİMİZ, GÜZƏRANIMIZ

Ölkə üzrə ÜDM istehsalında 3,6 faiz artım qeydə alınıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM 3,6 faiz artıb.



AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cəbbarov Türkdilili Dövlətlərin Əməkdaşlıq Şurasına (TDŞS) üzv ölkələrin İqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxışı zamanı bildiri.

Nazir qeyd edib ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan İqtisadiyyatı 3,6 faiz, qeyri-neft sektoru 5,5 faiz artıb. Bu artıma, həmçinin özəl şirkətlər tərəfindən əsas kapitala investisiya qoyuluşlarının çoxalması hesabına nail olunub. Yanvar-iyul aylarında Azərbaycanda özəl şirkətlər əsas kapitala investisiyaları 11,7 faiz artırılıb.

8 ayda əsas kapitala 8,2 milyard manatdan çox vəsait yönəldilmişdir

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin yanvar-avqust aylarında əsas kapitala 8 milyard 259,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az vəsait yönəldilmişdir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,5 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin

5657,0 milyon manatı və ya 68,5 faizi məhsul istehsalı sahələrinə, 1993,0 milyon manatı (24,1 faizi) xidmət sahələrinə, 609,4 milyon manatı (7,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5335,0 milyon manatını və ya 64,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5514,6 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və şəxslərin vəsaitləri 59,0, büdcə vəsaitləri 20,8, bank kreditləri 5,7, əhalinin şəxsi vəsaitləri 6,8, sair vəsaitlər isə 7,7 faiz təşkil etmişdir.



Sanayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 18,4 faiz artmışdır

Sanayə müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-avqust aylarında 32,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox sanayə məhsulları istehsal edilmişdir. Sanayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 18,4 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sanayə məhsullarının 62,5 faizi mədənçixarma, 31,6 faizi emal, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlə-

məsi və emalı sektorlarında istehsal olunmuşdur.

Mədənçixarma sektorunda əmtəəlik neft hasilatı 1,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 14,6 faiz artmışdır.

Emal sektorunda maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 74,3 faiz, tikinti materiallarının istehsalı 64,3 faiz, əcazlıq məhsullarının istehsalı 62,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,1 faiz, tütün məmulatlarının istehsalı 55,1 faiz, elektrik avadanlıqlarının istehsalı 53,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 52,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 44,9 faiz, kağız və karton istehsalı 28,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,5 faiz, metallurjiya sənayesi məhsul-

larının istehsalı 17,3 faiz, hazır metal məmulatlarının istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, qida məhsullarının istehsalı 6,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,8 faiz, içki istehsalı 2,9 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artmış, ağacın emalı və ağacdən məmulatların istehsalı 4,9 faiz, mebel istehsalı 5,8 faiz, geyim istehsalı 9,8 faiz, avtomobil, qoşu və yarımqoşuların istehsalı 38,5 faiz, poliqrafiya məhsullarının istehsalı 40,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 69,8 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,0 faiz artmışdır.

İqtisadi sahələrdə işləyənlərin sayı 1,7 milyon nəfərə çatır

Onların orta aylıq nominal əməkhaqqı isə 730 manata yaxındır

Cari ilin avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında müddə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 min nəfər və ya 0,5 faiz artaraq 1 milyon 689,7 min nəfər olmuşdur. Onlardan 905,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsi bu barədə yaydığı məlumatda bildirir ki, müddə çalışanların 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-iyul aylarında iqtisadiyyatında müddə çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 728,5 manat olmuşdur. İqtisadiyyatın mədənçixarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Yığılan üzüm birbaşa bazarlara çıxarılır

Ağsu rayonunda üzüm yığımı davam edir və hələlik bağlardan 500 ton məhsul toplanıb.



Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, vaxtilə böyük üzümçülük təsərrüfatına malik olan Ağsuda hazırda 119 hektar üzüm bağı var. Bağların 103 hektarı məhsuldar, Əksər ərazilərdə, xüsusilə daha çox üzüm bağları olan Kalva, Göydəlləkli, Padar və bir sıra digər icra nümayəndəliklərində bu il bağlarda bol məhsul yetişdirilib. Rayonda indiyədək istehsal olunan üzüm ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 ton çoxdur. Plantasiyalarda əsasən süfrə üzüm sortları yetişdirilir. Yığılan məhsul birbaşa yerli bazarlara çıxarılır.

Kəndli çəkdiyi zəhmətin bəhrəsini dərir

İndi kənd təsərrüfatında işlərin qızğın çağırır. Üzü payıza doğru aqrar sektorda yığım dövrü başlayır. Amma kəndli bir tərəfdən yetişdirdiyi məhsulu yığırsa, eyni zamanda gələcək məhsul üçün hazırlıq görür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ənənəvi sahələrin dirçəldilməsi üçün görülən tədbirlər, o cümlədən istehsalçılara dövlət dəstəyinin verilməsi öz müsbət nəticələrini verir. Belə sahələrdən biri də çəltikçilikdir.

Ağdaş rayonunda havaların quraq keçdiyi bir şəraitdə 652 hektar sahədə çəltik yetişdirilib. Biçin üçün hələlik sahələrə 2 kombayn çıxarılıb. Rayondakı fermerlər və fiziki şəxslər məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Çəltik bu il rayonun 14 icra nümayəndəliyində ekilib. Xüsusilə Orta Ləki, Aşağı Ləki, Hapıtılı, habelə Kürqırağı ərazilər olan Pirezə, Kotavan və bir sıra digər icra nümayəndəliklərində bol məhsul yetişdirilib. Yerli bazarlarda alıcısı çox olan düyünün istehsalında torpaq mülkiyyətləri maraqlıdır. Təsədüfi deyil ki, su təminatı yaxşı olan ərazilərdə əkin sahələri ildən-ilə artır. Həmin ərazi-



lərdə hər hektardan 30-35 sentner məhsul götürülür ki, bu da çəltik yetişdirən fermerlərə yaxşı gəlir gətirir.

Ucarda da cari mövsüm hər hektardan 33 sentnerdən çox çəltik gözlənilir. Rayonda çəltik biçinə başlanıb və qısa vaxtda 85 hektar sahənin məhsulu yığılıb. Builki mövsümdə rayonda 630 hektarda çəltik yetişdirilib.

Bölgədə, əsasən, yerli sortlardan olan "Ağ mirvari" və "Haşimi" yetişdirilir. Bir sıra ərazilərdə, xüsusilə Əlikənd, Boyat, Ənvər Məmmədyanlı icra nümayəndəliklərində sahələrdən bol məhsul götürülür. Ötən il hər hektardan 31,9 sentner məhsul əldə edən fermerlər və fiziki

şəxslər cari mövsüm məhsuldarlığın 33 sentnerdən çox olacağı qənaətdədir.

Tərtər rayonunda isə pambıq yığımına hazırlıq işləri başa çatıb. Rayonda kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib, digər zəruri aqrar texniki və təchizatı tədbirlər həyata keçirilib. Yaxın günlər sahələrdə defoliyasiya işlərinə başlanılacaq. Rayonda sahələrin 90 faizindən çoxunda pambığın kombaynlar vasitəsilə yığılması nəzərdə tutulur. Yığıma 13 kombayn, 63 traktor, 126 qoşqu, 5 yükleyici, 11 çəltiyici cəlb ediləcək.

Amma Kürdəmirə ciddi hazırlıqlar sonra pambıq yığımına artıq start verilib. Rayonda 2501,9 hektarda pambıq yetişdirilib. Bütün ərazilərdə, xüsusilə daha çox pambıq yetişdirilən Şilvan, Qarasu, Muradxan, Sor-Sor, Karrar və bir sıra kəndlərdə yığıma daha müstəqil başlanılıb. İlk gündən sahələrdə 50-dən çox işçi qüvvəsi cəlb olunub. Bu il məhsulun 90 faizinin pambıqyığın maşınlarla yığılması nəzərdə tutulub. Hazırda tarlalar defoliyasiya edilir. Məhsul yığımı üçün 14 pambıqyığın maşın start vəziyyətindədir.

Qeyd edək ki, ötən il hər hektardan 28,7 sentner məhsul götürən pambıqçılar cari mövsümdə məhsuldarlığın 30 sentnerdən çox olacağı qənaətdədir.

Balaken rayonunun torpaq mülkiyyətləri isə 2008 hektarda tərəvəz ekiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1637,9 hektar sahənin məhsulu yığılıb, 23 min 305 ton tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 142,3 sentnerdir.

Mövsümün əvvəlindən indiyədək rayonda 12 min 27 ton xiyar, 4593 ton pomidor, 44 ton kələm, 3017 ton yaşıl lobya, 1196 ton baş soğan, 879 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı artıq başa çatıb. Fermerlər cari mövsüm sahələrindən 5955 ton kartof, 4181 ton bostan məhsulları yığıblar.

Məlumdur ki, məhsul istehsalında yüksək artıma nail olmaq üçün məhsuldar toxum növləri lazımdır. Odur ki, son dövrlər fermer və fiziki şəxslər bu məsələyə xüsusi diqqət yetirirlər. Məsələn, cari il Gədəbəydə yüksək məhsuldarlıqlı 4 yeni növ kartof sortu ekilib. "Çənlibel", "Uğur", "Turan" və "Vaqif" sortlarının özəlliyi ondadır ki, onlar daha məhsuldarlıq. Bu kartof növlərinin, əsasən, dağlıq ərazilərdə, deməyə şəraitində yetişdirilməsi nəzərdə tutulur.

Rüstəm KAMAL, "Azərbaycan"

Pərakəndə ticarət dövriyyəsinin dəyəri 26,4 milyard manat olmuşdur

İlin əvvəlindən ötən 8 ay ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 milyard 460 milyon manatlıq, o cümlədən 14 milyard 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və bütün məmulatları, 12 milyard 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.

2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7, o cümlədən ərzaq məhsulları, içkilər və bütün məmulatları üzrə 2,4, qeyri-ərzaq malları üzrə 3,1 faiz artmışdır.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıkları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və bütün məmulatlarının, 13,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağına, 5,3

faizi elektrik malları və mebellərin, 2,2 faizi əcazlıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ilin yanvar-avqust aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 23,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 24,6 faiz artmış, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda 9,2 faiz azalmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 330,3, o cümlədən 179,1 manatlıq ərzaq məhsulları, içkilər və bütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları almışdır.

"Məşğulluq marafonu"na başlanmasından 3 ay ötür

Bu müddətdə marafona təqdim edilən vakansiyaların sayı 2349-a, işlə təmin olunanların sayı 659-a çatıb

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatına dəstək məqsədilə daşıyan "Məşğulluq marafonu"na başlanmasından artıq üç ay ötür. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanılan marafona ötən dövr ərzində artıq 497 işəgötürən qoşulub. Onlardan 261-i dövlət, 236-sı özəl müəssisələrdir.

Həmin işəgötürənlər tərəfindən elektron sistemə 2349 vakansiya təqdim edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında işlə təmin olunanların sayı isə 659-a çatıb. Onlardan 542-si qazi, 117-si şəhid ailəsi üzvləridir.

"Məşğulluq marafonu" şəhid ailəsi üzvləri və qazilərin məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına şərait yaradır.

2,4 milyon nəfərədək şəxs sosial ödənişlərlə əhatə olunub

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardım üzrə ödənişlərdə artım dinamikası davam edir.

2021-ci ilin yanvar-avqust aylarında da Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,1 faiz və ya 158 milyon manat çox olmaqla 3 milyard 983 milyon manat ödənilib. 2,4 milyon nəfərədək şəxs bu sosial ödənişlərlə əhatə olunub.

"Azeri Light" bahalaşmaqda davam edir

AZƏRTAC xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 73,33 dollar təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan global miqyasda vaksinasıya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmuşdu. qiymətlər artmağa başlayıb. "Azeri Light"-in son ilki maksimum qiyməti bu il iyulun 5-də qeydə alınmış: bir barel üçün 78,35 dollar.

Goranboyda qazancı tütüncülükdən çıxan fermer çoxdur

Azərbaycanda iqtisadi siyasətin əsas istiqaməti qeyri-neft sektorunun inkişafıdır. Bu inkişafın təməlinə isə qəbul olunan regional inkişaf proqramları dayanır. Həmin proqramların uğurla həyata keçirilməsinin nəticəsidir ki, son illər qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında məhsul istehsalı xeyli artmışdır. Xüsusilə ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalındakı artım daha nəzərəcarpandır.

Əhəmiyyətinə görə ölkədə ikinci texniki bitki sayılan tütüncülükdə də uğurlar qazanılır. Cəmi 6 il əvvəl dövlət başçısının təşəbbüsü ilə dirçəldilən tütüncülüyə maraq ildən-ilə artır. Bunun əsas səbəblərindən biri dövlət tərəfindən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Tütüncü fermerlərin güzəştli kreditlərlə təminat oluması, onlara aqrarlığın xidmətlərinin göstərilməsi əkin sahələrinin genişləndirilməsinə səbəb olub.

Bu sahəyə Goranboyda da böyük maraq göstərilir. Rayonun Zey-

və, Qaraçinar, Qarçuqa, Yenikənd, eləcə də Şəfəq kəndlərində tütüncülük məşğul olan fermerlər daha çox qazanc əldə etdikcə əkin sahələrini artırır. Hazırda Zeyvə kəndində 2, digər kəndlərin hər birində 1,5 hektarda tütün ekilib. Aldığımız məlumata görə, sentyabrın 6-ədək tütüncülər məhsulun yarısından çoxunu toplayıblar. Hazırda məhsul yığımı davam edir.

Rayonda tütüncülük sahəsində zəngin təcrübə toplanandan bir neçə Zeyvə kəndinin sakini Pərviz

Nəsirovdur. Əvvəlki illərdə olduğu kimi, bu il də plantasiyalarda bol məhsul yetişdirən fermer deyir ki, hazırda ikinci yığım aparır. Əldə etdiyi nəticələr onu deməyə əsas verir ki, o bu il daha çox tütün tedarük edəcək.

Şəmməd Yaqubov da 6 ildir tütüncülüklə məşğuldur. Bu illər ərzində tütüncülüyn sirlərini dərinlən mənimsəyən Şəfəq kəndinin sakini hər il yüksək göstəricilərə nail olur. Hər hektardan 800 kiloqramdan çox məhsul götürən fermer bu il də uğur qazanacağına əmindir. Əsasən Türkiyədən gətirdiyi "Trabzon" tütün sortu əkin Şəmməd Yaqubov deyir ki, bu sort olduqca məhsuldar və artıq bizim iqlimə uyğunlaşmışdır. Yığılmış yaş tütünü qurudulmasında da ələ bir problem yaşanmır. Belə ki, fermer əkin sahəsinin yanında tütüncülük meydançası yaratmış-



dır. Bundan başqa, məhsulun saxlanması üçün anbar da inşa etdirmişdir. Hazırda ikinci yığıma başlayan fermer bu işdə kənd sakinlərinin əməyindən istifadə edir. Gündəlik olaraq yığımda iştirak edən kəndlilərinin əməkhaqqını yerində ödəyir.

Zahid İsmayılov isə hər il Yenikənddə tütün yetişdirir. O, 6-cı ildir ki, bu tətili sahə ilə məşğul olur.

Keçən il 1,2 hektarda tütün əkin və ümumilikdə 2 ton məhsul təhvil verən Zahid bu il əkin sahəsini 1,5 hektara çatdırmışdır. Hazırda sahələrdə bol məhsul var. Havaların əlverişli keçməsi yığımın müstəqil aparılmasına imkan verir. Fermer bu il 3 ton yaxın tütün satmağı nəzərdə tutur.

Sabir ƏLİYEV, "Azərbaycan"



Məktublar: problemlər, rəylər, təkliflər...



“ASAN xidmət”i ÇƏTİNLƏŞDİRƏNLƏR

Hər gün yolum Yasamal rayonunda yerləşən 3 sayılı “ASAN xidmət”in yanından düşür. Mərkəzin qarşısında yayın istisində uzanan növbəni görəndə təəsüf hissi keçirirəm.

Səhər saatlarından başlanan bu növbələrin nə vaxtdakı davam etdiyini deyə bilmərəm, amma qeyd edirəm ki, bu hal hər gün təkrarlanır və vətəndaşların narazılıqları üz ifadələrindən aydın hiss olunur. Kimi yaşlı, kimi əlverişsiz, kimi də xəstə olduğunu əsas gətirərək ön sıralara keçmək istəyir. Polis işçiləri növbəni nizama salmaq istəsələr də, bəzi insanların səbirsizliyi mübahisələrin yaranmasına gətirib çıxarır. Vətəndaşların işinin asanlaşmasına yönəlməmiş bu mərkəzin xidmətindən dəfələrlə istifadə etmiş və göstərilən xidmətdən razı qalmışam. Lazımı xidmət üzrə onlayn növbə götürərək vaxt itirmədən mərkəzin xidmətindən faydalanmışam. Mərkəzin işçilərinin və könüllü gənclərin fəaliyyətindən narazı qalanlara heç təsadüf etməmişəm.



Dünyanı başına götürmüş virusun tüğyan etdiyi bir dövrdə sosial məsafə gözləmədən satatlarla növbəyə dayananları görəndə isə düşünürəm ki, qızmar günəşin istisində burada əziyyət çəkən vətəndaşlar onlayn növbələrdən istifadə etsələr, daha yaxşı olmazmı? Bununla həm vaxtlarına qənaət etmiş, həm də virusdan qorunmuş olarlar. Eyni zamanda operativ fəaliyyət göstərən bu mərkəzin işinə kölgə salmazlar.

Sözün əsl mənasında, bu məni halları yaradan təşkilat yox, biz vətəndaşlarıq. Bəlkə bu vəziyyəti aradan qaldırmaq üçün hansısa addımları atmaq olar. Məsələn, insanlarla bu mövzuda KİV, sosial şəbəkələr, TV və radiolar vasitəsilə daha çox məarifləndirmə işi aparılmalıdır və ya ASAN-in rəsmi saytında mərkəzdə növbələrin onlayn interaktiv cədvəlini yerləşdirmək mümkündür. Hər halda bu barədə düşünməyə dəyər. Hələlikse fakt faktlığında qalır, hər gün burada iynə atsan, yerə düşməz.

Nərimə SUCƏDDİNQIZI

Unudulmuş kənd

Artıq yeni dərslər başlayır. Amma bizim Xanəbə kəndində buna nə sağirdlər, nə müəllimlər, nə də valideynlər sevinirlər. Uzun illərdən bəri qəzal vəziyyətdə olan Xanəbə kənd orta məktəbinin binası bu dəfə də yeni dərslər üçün köhnə görkəmdə qarşılayır.

Məktəb binası demək olar ki, tamamilə yarasız vəziyyətdədir. Təhsil Nazirliyinə, əlaqədar dövlət qurumlarına çoxsaylı müraciətlər edilərsə də, məktəblər yazılısa da, problemin həlli istiqamətində indiyədək heç bir tədbir görülməyib.

Yeni dərslərin başlanması ölkəmizdə həmişə bir bayrama çevrilir, uşaqların, valideynlərin, müəllimlərin böyük sevincinə səbəb olur. Neçə ildir ki, biz bu sevincdən məhrum olmuşuq. Məktəb binası o dərəcə acınacaqlı vəziyyətdədir ki, kəndimizə gələn qonaqlar müharibə zamanı bura raket düşdüyünü



zənn edirlər. Doğrudur, müharibə vaxtı bizim kənd də erməni silahlı qüvvələrinin hədəfində idi. Bəzi evlərə, həyətlərə artilleriya mərmirləri düşmüşdü. Amma məktəbimiz bu müharibədən zərərlişmişdir.

Hörmətli redaksiya! Kəndimizin problemi təkcə məktəblə bitmir. Rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən kəndimizin yolu da bərbəddir. Rayon mərkəzinə gedib-gəlmək üçün artıq vaxt itirir, əziyyət çəkirik. Kəndimizdə xəstəxananın olmaması da haqlı narazılıq yaradır. Pandemiya dövrünün yaratdığı çətinliklər fonunda qaçqınlığın daha da artıb. Tez-tez həkimə müraciət etmək zorunda qalan kənd sakinləri uzun və rahatsız yolu qət edib rayon mərkəzi xəstəxanasına getməli olurlar.

Kəndimizin ən böyük dərdi isə içməli su problemidir. İllər öncə qazılmış artizian da quruyub. Adamlar içməli suyu şəxsi maşınları ilə yaxından-uzaqdan daşıyırlar.

Bəli, bu gün Xanəbə unudulan kəndə çevrilib. Hörmətli redaksiya, ümidimiz sizdədir, səsimizi, giley-güzarımızı əlaqədar təşkilatlara çatdırın, bəlkə köməyi oldu.

Əziz QULİYEV,
Bərdə rayonunun Xanəbə kənd sakini

Duzlu göl, yoxsa infeksiya mənbəyi?!

Bakının Hövsən qəsəbəsi istiqamətində, Xəzərin sahilində yerləşən Duzlu gölü tanımayan, ya da haqqında eşitməyən az adam tapılar. Mən də bu gölün adını eşidib, özünü görməmişdim.

Bu günlər yaxın qonşunun təkidilə yolum oradan düşdü. İnsanların şəfa tapmaq üçün üz tutduğu gölün nə dərəcədə xeyirli və xeyirsiz olduğunu deyə bilmərəm, amma ərazidəki natəmizlik gələnlərdə ikrah doğurur. Burada gölə gələnlərin zəruri ehtiyacları üçün heç bir şərait yoxdur. Elə bu səbəbdən 2006-cı ildən göldən istifadəyə qadağa qoyulub. Buna baxmayaraq, yay fəslə başlayandan burada səhərdən axşamcaq insan əlindən tərpenməkdir. COVID-19 virusunun tüğyan etdiyi indiki vaxtda gölün ətrafındakı vəziyyət əsl yoluxma mənbəyidir.

Yaxşı olar ki, aidiyyəti qurumlar insanların sağlamlığını nəzərə alıb gölün ətrafındakı antisənitarlığa son qoyaraq burada tibb məntəqələri yaradardılar. Ümumiyyətlə, bu gölün müalicəvi əhəmiyyəti barədə əhaliyə peşəkar səviyyədə doğru-



düzgün məlumat vermək lazımdır. Əgər gölün suyu həqiqətən müalicəvi əhəmiyyətə malikdirsə və ərazidə sanitariya-gigiyenik qaydalar əməl edilmiş müəyyən işlər aparılırsa, hətta bura sağlamlıq turizmi üçün əlverişli məkana çevrilə bilər.

Salman HƏSƏNOV,
Bakı şəhəri Nərimanov rayonunun sakini



Bakıda strateji yolayrıcının altı təhlükəli “avtovağzal”a çevrilib, dinən yoxdur

Bizim problemimiz nə su, qaz, işıqdır, nə də yol. Şükürlər olsun, hamısı qaydasındadır. Buna baxmayaraq, günümüz qaradır.

Ali Mustafayev küçəsində yerləşən binamızın qarşısından keçən yolayrıcının altında rayonlara gəcə-gündüz müştəri səsəyən sürücülər təkə ağ günümüzü qara etmirlər, həm də həyatımıza əməlli-başlı təhlükə törədirlər. Biz inanmırıq ki, Bakının başqa ərazisində belə acınacaqlı vəziyyət ola. Təsəvvür edin ki, biz öz evimizə heftənin 7 gününü, günün 24 saati rahat gəlib-gedə bilmirik. İş o həddə çatıb ki, həm sürücülərin başgötürən səsləri, həm də avtomobilləri ilə ərazidə nəqliyyatın hərəkətini iflic etmələri, üstəlik buranı zibxanaya və yazmağı ayıb bildiyimiz məlum yerə çevirmələri üzündən əksər qonşu mənzilini satıb köçmək qərarına gəlib.

Dəfələrlə bu barədə Bakı şəhər və Nəsimi rayon icra hakimiyyətlərinə, Bakı Nəqliyyat Agentliyinə, DİN-ə, telekanallara, qəzetlərə, saytlara və ümumiyyətlə, hara əlimiz çatırsa, müraciət etmişik. Amma heç bir nəticəsi olmayıb. Sanki hansısa səhrli qüvvə xaosun, antisənitarlığın, özbaşınalığın və nəhayət, biabırılığın hökm sürdüyü bu ərazini mühafizə edir. Həmin səhrli

qüvvə hətta ərazinin məlum səbəbdən strateji əhəmiyyətli obyekt sayılan körpünün altında yerləşdiyini də nəzərə almır.

İndi gümanımız rəsmi dövlət qəzeti kimi sizədir. Bəlkə bu məktubun dərcindən sonra adlarını çəkdiyimiz qurumlar hansı təhlükəli vəziyyətə göz yumduqlarının fərqində olarlar.

Bakı şəhəri, Ali Mustafayev, 1 K və M.C.Cəfərov, 10 sayılı binaların sakinləri adından:
Z.Hüseynov, İ.Məmmədov, S.Əliyev, Z.Məmmədov, F.Məmmədov, E.Əfəndiyeva, Ə.Əzizov, X.Əsədova, A.Zeynalov, M.Babayev və başqaları

Nəhayət, bizim də kitab mağazamız var

Çoxumuzun yaxşı yadındadır ki, kitabla görə növbəyə dayanardığıq. Bir çox kitablar kitabxanada aylarla rəf üzünə görmürdü. Yadımdadır ki, İlyas Əfəndiyev, Əli Karim, Mircoşal Paşayev və İsa Hüseynovun əsərləri oxucudan qayıdan kimi başqaşı tərəfindən götürülürdü. Çoxu həmin əsərlərin qəhrəmanlarına oxşamağa çalışır, onları özünə ideal seçirdi.

Bir də kimin şəxsi kitabxanası varsa, o, varlı adam sayılırdı. Qubada bir müəllim vardı. Əfsus ki, adını unutmuşam. Onun çoxlu kitabı vardı. Ölümündən əvvəl soruşanda ki, kitabları neyləyək, demişdi ki, onları qoruyun, gələcəkdə gerəyiniz olacaq. Ötən əsrin 70-ci illərində ali məktəb tələbələrini çoxu onun kitabları ilə imtahanlara hazırlaşardı. Hətta müxtəlif şəhərlərin sakinləri heç harada əldə edə bilmədikləri kitabları həmin şəxsin kitabxanasında tapardılar.

Aqillər kitab haqqında həmişə müdrik fikirlər söyləmişlər. Milli mətbuatımızın əsasını qoymuş Həsən bəy Zərdabi demişdir: “Yaxşı kitab çox qiymətli xəzinədir”. Amma bu sərəvət hazırda “elektron lövhə”yə dəyişdirilib. Yoxsa kitab mağazalarını marketlər əvəzləməzdi ki...

Yaxın günlərəcən Qubada da kitab mağazası yox idi. Nəhayət, yazıçı, iş adamı Əlibala Məhərrəmzadənin təşəbbüsü və gərgin zəhməti nəticəsində “Azərkitab”ın Quba filialı fəaliyyətə başlayıb. Hazırda mağazada yerli və xarici ölkə yazıçıları, klassiklərinin müxtəlif adda 400-dən çox kitabı satılır.


Ruhun ehtiyacı heç bir azuqə ilə ölçülməz. Onun qidası elm, mədəniyyət və əlaqədir. Bütün bunlar isə kitabda var.

Səmayə QARAYEVA,
Quba



Quru ağac yaşıllıq yox, təhlükədir

Təbiətdə baş verən dəyişikliklər dünyamızı bir çox ciddi çətinliklə üzbəüz qoyub. Qlobal istiləşmə, quraqlıq, meşə yangınları, sel və digər təbii hadisələri bizdən ətraf mühitə qayğıkeçikliyə yanaşmağı tələb edir. Əks halda bunlardan da bətor təbii fəlakətlərlə üzləşə bilərik.



Sumqayıt respublikamızın inkişaf etmiş iri sənaye şəhəridir. Sənaye şəhərinin ən çox ehtiyacı olduğu yaşıllıqdır. Bu səbəbdən şəhərimizin sakinləri yaşıllıqla həssas yanaşır, hər ağacın, hər kolun qulluğunda dururlar. Sumqayıtda yeni park və xiyabanlar da salınır, köhnələri əsaslı təmir olunur.

Bununla belə yaşadığımız 8-ci mikrorayonda bu sənaye problemlərlə də qarşılaşıyıq. Məsələn, bizim 9/25 sayılı binanın qarşısında bir neçə qurumuş ağac var. Hər dəfə külək esəndə gözümüz həmin ağaclarda qalır ki, bu deqiqə yıxılıb kimisə bədbəxt edəcək. Hətta bir dəfə həmin ağacların (bela demək mümkündürsə) budaqları iri yük maşınının üstünə düşdü. Xoşbəxtlikdən bədbəxtlik olmadı. Amma kim zamanət verib ki, bəxtimiz həmişə gətirəcək.

Bir neçə dəfə yığılıb bu barədə əlaqədar qurumlara məlumat vermişik. Amma heç bir nəticəsi olmayıb. İndi gümanımız sizədir. Fikirləşirik ki, bəlkə problemimizin rəsmi dövlət qəzetində dərc edilməsi şəhərin bu işə cavabdeh şəxslərində məsuliyyət hissini oyada.

Məhparə HACİƏHMƏDOVA,
Sumqayıt

Paytaxtın bu halına niyə göz yumulur?

Hörmətli redaksiya, hamı kimi mənəm də yolum bazardan düşür və elə narazılığım da bu bazarlardandır. O bazarlar ki onlarda səs-küy, səliqəsiz və natəmizlik hökm sürür. Üstəlik satıcıların bayağı reklam çığırtıları, bəzənsə söyüş və şit zarafatları qulaq batırır.

Hələ qoxusu ələmi bürüyən pendirləri demirik. Peşəkar satıcı duzlu məhsulu alıcılara elə şirin formada yedirdir ki, müştəri abırına qısıllır, utanğından ondan almaq məcburiyyətində qalır. Bazarda sinidə çay, yemək və şirniyyat daşıyan səyyar satıcılar da olur. Onların alıcıları əsəsen bazar əhlidir. Bazarda təmizliyə baxanlar hər bir dükən və piştaxtaya gündəlik nəzarət etsələr də, səhər-axşam süpürülən və zibilli daşınan bazar öz pinti qıyafətindən, qarmaqarışıqlıq və antisənitarıyadan qurtulmur ki, qurtulmur...

Paytaxtımızda bəzən küçə və səkilər də bazara çevrilir və onu sözün əsl mənasında

“bazar”a çevirənlər tərəzinin gözünü əyən alverçilər, bu hala göz yuman memurlardır. Son vaxtlar paytaxtda binaların həyətlərində, metrostansiyaların çıxışlarında və əhalinin sıx olan digər yerlərində açıq şəkildə fəaliyyət göstərən minibazarlara rastlaşıyıq. Dünyanı bürüyən COVID-19 virusunun tüğyan etdiyi bir dövrdə qida məhsullarının küçələrdə satışına hansı əsasla icazə verilir və ya göz yumulur?

Hörmətli redaksiya! Bu problemlər bir Bakı sakini və təqaüdüçü kimi mənə çox narahət edir. Bütün bunlara artıq gözümüzü vərdis etmiş də, zənnimcə, onlardan artıq qurtulmaq zamanıdır. Şəhərimizi gələcək nəsələ daha da gözəl və səliqəli ötürmək biz ahılların məvəvi borusudur. Xahiş edirik, qeyd etdiyim məsələləri lazımı dövlət strukturlarına çatdırarsınız. İnanmaq istərdik ki, bu halların aradan qaldırılması üçün səliqəli təşkilatlar müəyyən tədbirlər görəcəklər.

Hüseyn KAZIMOV,
təqaüdüçü



Biz birlikdə güclüyük!

Peyvənd olunanlar xəstələnsə, onu yüngül keçirirlər



Əvvəl 1-ci səh.

Ümumiyyətlə, yoluxma və ölüm hallarına görə COVID-19-u digər xəstəliklərdən fərqləndirən ham da onun simptomlarının fərqi olmasıdır.

Dünyanın hər yerində bu beləyə qarşı mübarizənin gücləndirilməsi ilə yanaşı, insanların xüsusilə ayıq-sayıq olması da tövsiyə edilir. Doğrusu, ilk vaxtlar vaksinasiyaya münasibət bir-mənalı deyildi. Hətta ona inamın azlığı daha geniş təbəqəni əhatə edirdi. Son vaxtlar bu problemin qismən də olsa aradan qaldırılması vəziyyətin nəzərə alınması saxlanılmasına stimül yaradıb. Bütün bunlarla yanaşı, insanların düşündürən və onların cavab axtardığı suallar da az deyil. Məsələn, soruşulur ki, koronavirusa ikinci dəfə yoluxmaq mümkündürmü? Bu suala tibb mütəxəssislərinin cavabları arasında diqqət çəkən belədir: "Bəli, ikinci dəfə yoluxma mümkündür, hətta peyvənd olunanlar da istisna deyil. Lakin məsələ xəstəliyin necə keçirilməsindədir. Peyvənd olunanlarla olunanların yoluxmasındaqı fərq onların xəstəliyi yüngül və ya ağır keçirməsində özünü göstərir. Əlbəttə, peyvənd olunanlar infeksiyaya yoluxsalar da, onlar xəstəliyi yüngül keçirə bilərlər. Çünki onlarda virusa qarşı immunitet yaranır".

Tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadənin dediyinə görə, hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsinə, yanaşı xəstəliklərdən asılı olaraq müalicə müddəti dəyişə bilər. "Evde müalicə prinsiplərinə əsaslanaraq operativ cəlb etmək üçün səyyar həkim briqadaları fəaliyyət göstərir. Həmin briqadalar, ilk növbədə, uzaq kəndlərə gedərək əhalinin peyvəndlənməsini təmin edirlər.

Sabir ƏLİYEV, "Azerbaycan"

İzolyasiyaya gəldikdə isə, COVID-19-un inkubasiya dövrü 21 gün olduğundan, bu müddətdə xəstələrə yaşayış yerlərini tərk etməyə icazə verilmir. Təbii ki, belə hallara hələ də rast gəlinir. Virus daşıyıcısı olan xəstələr ev şəraitində müalicəyə cəlb edilmələri baxmayaraq, onlar ictimai nəqliyyatda, küçə-bazarlarda, böyük ticarət mərkəzlərində peyda olmaqla, digərlərinin də yoluxmasına səbəb olurlar. Bu, yolverilməz olsa da, nədənsə vətəndaşlıq məsuliyyətini unudanlara hələ də rast gəlməkdəyik.

İnsanları ciddi narahat edən digər məqamlardan biri də evdə necə izolyasiya olunmaqdır. Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdemirova deyir ki, buna şərait el vermirsə, xəstənin yatağını digərlərindən, ən azı 2 metr məsafədə yerləşdirmək lazımdır. Onun sözlərinə görə, həm xəstə, həm də onunla eyni evdə qalan bütün şəxslər evin daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə ilə özlərini, eləcə də ətrafdakıları yoluxmadan qorumaq olurlar. Tibbi maskanı isə iki saatdan bir dəyişmək tövsiyə edilir. Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan hökumətinin daha bir tövsiyəsinə görə, evdəki insanlar əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini bölüşməkdən çəkinməlidirlər.

"Evde COVID-19-a yoluxmamış şəxslər varsa, onlar qeyd etdiyimiz tədbirlərlə yanaşı, immün sistemin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumaq, kifayət qədər vitaminli və zülalla zəngin olan qidalardan istifadə etməlidirlər", - deyir Vüqar Cavadzadə əlavə edir.

Həkim onu da qeyd edir ki, xəstəliyi simptomuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmir. "Xəstəliyi orta-ağır keçirənlərə antibiotiklərin laborator müayinələrindən nəticələrinə əsasən təyin edilməli və onun düz-ğün seçimi üçün "antibiotikoqramma"

aparılmalıdır. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur".

İmmuniteti zəif və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini onun otağına daxil olmadan vermək daha təhlükəsizdir. Vüqar Cavadzadənin qənaətinə görə, xəstələrin böyük əksəriyyəti digər şəxslərin istifadə etdikləri dərmanları qəbul edirlər. "Bəzilərini həkimə müraciət etmədən ev şəraitində ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. kimi preparatları qəbul edirlər. İnsanların çox hissəsi sanki düşüncür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Bu belə deyil. Dərmanlar həkim tərəfindən təyin ediləndə onların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır".

Peyvəndlənmə prosesində fəallıq vacib şərtdir. Lakin görünən odur ki, insanlar hələ də doğru yoldan azdırmaq kimsəninə sanki marağındadır. Məsələn, peyvəndlərin birinin digərindən keyfiyyəti olması barədə yayılan söz-söhbətlər də ölkə əhalisini çaşbaş qoyur. Son günlər daha çox "Pfizer" peyvəndinə üstünlük verilməsi ilə əlaqədar yaranan süni növbəlik də bunu təsdiqləyir. Əslində isə mütləq xəstəliklərdən qorunmaq üçün peyvəndlərin hər birinin təsirini eyni olmasını düşünməyə ehtiyac yoxdur. Buna görə də ən yaxşı hal təzliklə istənilən vaxtdan istifadə olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, eləcə də hökumətin qəbul etdiyi qərarlara ciddi əməl edilməlidir.

Məhəmməd NƏRİMANOĞLU, "Azerbaycan"

Professor: "COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir"


"Peyvəndin təsir edə bilməyəcəyi koronavirusun hansısa bir variantı olmasa, pandemiya dövrünün 6-9 ay ərzində bitəcəyi, COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyinin rəhbəri professor Alpay Əzab İstanbulda keçirilən "CLIMIC COVID-19" simpoziumunda bildirdi.

Hazırda COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarının keçənlikli vəziyyətlə eyni olmasına baxmayaraq insanlarda bir rahatlaşma hissini yarandıqına, eləcə də pandemiya ilə bağlı cəmiyyətin daha məlumatlı olduğuna diqqət çəkən professor peyvəndlərin tətbiqi ilə insanlarda güvən hissini də artdığını deyib: "Dünyada aparılan vaksinasiyaya baxmayaraq yoluxma və ölüm halları keçən illə bənzərdir. Bu, o deməkdir ki, peyvəndlər təsirsizdir. Burada əsas səbəb, tədbirlərin yumşaldılması və insanların sanitariya qaydalarına lazımı qədər əməl etməməsidir. Hər bir vətəndaş bilməlidir ki, o, özünü qoruyaraq, ən yaxınlarından başlayaraq bütün cəmiyyəti qoruyur. Peyvəndin təsir edə bilməyəcəyi bir variant olmasa, pandemiya dövrünün 6-9 ay ərzində bitəcəyi, COVID-19-un endemik bir xəstəliyə çevriləcəyi gözlənilir. Yeni bu, o deməkdir ki, əvəzində qaydalar lazımı şəkildə riayət etməklə normal həyata daha tez dönə bilərik".

Son zamanlar dünyada təşvişə səbəb olan və Türkiyədə də görünən COVID-19-un variantları, o cümlədən "mu" ştammi haqqında danışan professor vaksinasiyanın bu variantlara da təsir etdiyini və məhz bu səbəbdən əlavə dozaların tətbiqinə başlandıqını deyib.

Koronavirusa 2372 nəfər yoluxub



Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2372 yoluxma faktı qeyd alınıb. 4211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457 min 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405 min 511 nəfər müalicə olunaraq sağalıb, 6 min 65 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 min 840 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 215, dənəyə qədər isə ümumilikdə 4 milyon 639 min 460 test icra olunub.

Dünən 64 min 520 nəfər vaksinasiya olunub

Sentyabrın 11-də Azərbaycanda 64 min 520 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 min 286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 min 234 nəfər təşkil edib.

Azərbaycanda dünənədək vurulan vaksinlərin ümumi sayı 7 milyon 557 min 554, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 488 min 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 68 min 624 nəfərə çatıb.



Tovuzlular peyvəndləmədə fəal iştirak edirlər

Azərbaycanın hər yerində olduğu kimi, Tovuzda da əhalinin peyvəndlənməsi davam edir. Rayon mərkəzi ilə yanaşı, kəndlərdə də əhali kütləvi şəkildə peyvəndlənməyə cəlb olunur.



Bu il yanvarın 21-dən başlanan peyvəndləmə prosesində indiyədək rayon sakinlərinə 130 min peyvənd vurulub. Ondən 78 mini birinci, 52 mini ikinci dozadır.

Peyvəndləmə rayon diaqnostika və hemodializ, eləcə də ailə sağlamlıq mərkəzlərində və mərkəzi rayon xəstəxanasında aparılır. Bu səhiyyə ocaqlarında prosesi qaydalara uyğun aparmaq üçün xüsusi otaqlar ayrılışdır. Bütün otaqlar zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilmişdir.

Aldığımız məlumata görə, peyvənd vurulmuş rayon sakinləri arasında indiyə qədər heç bir narahatlıq olmamışdır. Rayon sakinli, pedaqoq Rəna Qasımova deyir ki, peyvənd vurulduqdan sonra səhhətində heç bir dəyişiklik hiss etməyib: "Heç kim vaksinasiyadan kənar qalmamışdır. Sağ olsun dövlətimizi ki, əhalinin sağlamlığına belə önəm verir".

Onu da qeyd edək ki, rayonda əhalini peyvəndləməyə operativ cəlb etmək üçün səyyar həkim briqadaları fəaliyyət göstərir. Həmin briqadalar, ilk növbədə, uzaq kəndlərə gedərək əhalinin peyvəndlənməsini təmin edirlər.

Sabir ƏLİYEV, "Azerbaycan"



Bakıda dezinfeksiya işləri aparılır

Bakı Şəhər İcra Hakimiyyətinin Motbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabr ayının 11-i səhər saatlarından etibarən icra hakimiyyətinin strukturları tərəfindən paytaxtda ki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq.

Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alaraq paytaxt sakinlərinə KİV vasitəsilə əvvəlcədən xəbərdarlıq edilir.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində departamentin balansında olan yaşayış binalarında, lift kabinetlərində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydanlarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.

Kardioloq: "COVID-19 virusu ürəyin əzələ qatının zədələnməsinə səbəb olur"

"Qarşidan payız gəlir. Havalər təcridcən soyuyacaq. Havalər soyu-duqca ürək tutmaları, ani ürək dayanması, infarkt hallarının sayı artır. Orqanizim soyuduğu zaman ürək daha da aktivləşir, daha sürətli döyünürək istilik itkisinin qarşısını almaq üçün qanı sürətlə orqanlara ötürür. Lakin xəstə və çatışmazlığı olan ürək kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər meydana çıxır. Soyuq və qarlı havalarda insan orqanizmində damarlarda spazmlar, yeni sıxılmalar baş verir ki, bu da öz növbəsində ürəyə düşən yükü artırır. Beləliklə də, ürək əzələlərinin oksigenlə təminatı azalır. Sıxılmaya uğrayan damarlar ürək əzələsinə oksigenlə təminatı azaldığından xüsusən xəstə ürəkə problemlər meydana çıxır. Beləliklə, soyuq havalarda miokard infarktı və digər ürək-damar xəstəliklərinin sayı artır. Bununla yanaşı, havaların soyuması infeksiyon xəstəliklərinin artmasına da səbəb olur ki, bu da öz növbəsində ürək-damar xəstəliklərinə mənfi təsir göstərir. Qış aylarında yüksək kalorili qidalardan qəbulu, hərəkət aktivliyinin azalması da ürək sağlamlığına mənfi təsir göstərir".

Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının kardioloq Səadət Qocayeva məlumat verib.

Kardioloq bildirib ki, ürək xəstələri mövsümi qaydalara əməl etməlidirlər. Yeni qışda infarkt riskini artıran soyuq hava üçün tədbirlər görməlidirlər: "Ayaq damarlarında problemi olan xəstələrin ayaqlarını hissetmə çətinliyi yaranır. Üstəlik, xəstə diabetdən əziyyət çəkirsə, hiss itkisi daha çox olur. Bu kimi problemi olan insanlar qışda çətinliklərlə üzləşməyə bilər. Yeni çalışmaq lazımdır ki, külek qarışığına sinaya təmas etməsin. Onlar toxunma soyuq havada piyada gəzməlidirlər.



sağlamlıq baxımından faydalıdır. Ürək xəstələri qışda küçəyə çıxarkən şal, yaylıq, papaq taxmalı və ciblərinə həkim tərəfindən təyin edilən dilaltı həb qoymalıdır. Çölə çıxarkən ağız, burun şalla bağlanmalıdır. Ürək xəstələri havanı udarkən mümkün qədər havanı isidərək daxilə çəkməlidirlər. Bu həm damar spazmının, həm də yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını alacaq. Ürək xəstələrinə üzü küləyə qarşı getmək olmaz. Yeni çalışmaq lazımdır ki, külek qarışığına sinaya təmas etməsin. Onlar toxunma soyuq havada piyada gəzməlidirlər.

Ürək xəstələrinin qış qidalanmaları xüsusi təyin edilməlidir. Bədənin soyuğa və infeksiyaya qarşı dözümlü olması üçün xəstənin kifayət qədər kalori qəbul etməsi şərtdir. Yeməklər çox ağız, tərkibində heyvan yağı və qırmızı et olmalıdır. Bunların əvəzinə meyvə-tərəvəz xüsusən çiy halda yayılmalıdır. İllərdə ki, ürək xəstələrinə yumurta qadağan edilirdi. Lakin son zamanlar aparılan araşdırmalar sübut edir ki, omega-3 - omega-6 tarazlığı pozulduğu üçün xəstələrin yumurta yeməsinə heç bir məhdudiyət yoxdur".

Mütəxəssisin sözlərinə görə, yağlı insanların mövsümdə qrip əleyhinə peyvənd olunmasının ürək sağlamlığının qorunmasına müsbət təsiri var.

"Son iki ildə çox danışılan, həyat tərzimizə təsir edən yeni növ koronavirus (COVID-19) infeksiyası ürək-damar sistemi xəstəliyi olan insanlarda daha riskli sayılır. Xüsusilə təzyiqli xəstələr, ürək çatışmazlığı olanlar, infarkt, eləcə də ürək əməliyyatı keçirənlər yüksək risk qrupu xəstələr sayılır. Yeni həmin xəstələr koronavirusdan daha çox qorunmalıdırlar. Həmin virus tənəffüs orqanlarını zədələyir ki, bu da orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Belə halda orqan və toxumalara oksigen çatdırmaq üçün ürək daha sürətli işləməyə başlayır. Bu da miokard infarktının yaranmasına səbəb ola bilər. Digər tərəfdən COVID-19 virusu ürəyin əzələ qatının zədələnməsinə səbəb olur ki, bu da miokardit xəstəliyini yaradır. Bütün bunları nəzərə alaraq ürək xəstələri, ilk növbədə, koronavirus əleyhinə peyvənd olunmalıdırlar", - deyir S.Qocayeva qeyd edib



Nə böyük səadətdir hər körpəmiz!..

...Bir söhbət əsnasında 90 yaşlı qoca dedi: "Evdə on bir uşaq az, bir uşaq çoxdur". Dinləyənlər onun çaşdıqını düşündülər. Dünya görmüş ağsaqqal isə dərhal bunu duyub bığaltı gülmüşdü və bu qaribə, paradoksal fikrinin "açması"nı söylədi: "Əgər bir uşağı varsa, ailə artıq xoşbəxt-dir. Və hər uşaq elə böyük sevinc və səadətdir ki, ondan on biri olsa, yə-nə də azdır!"



Bəli, xalqımız belə uşaqsəven, övladsəvdindir! Ulularımızın qanından, genindən gələn sevgidir bu. Nənələrimiz nəvələrini: "A Tanrı, bundan beş danə ver", - deyərək sevəlyiblər və övladı olmayanlara da belə şirin pay diləyiblər. Təsəffüf deyil ki, Azərbaycanda bütün zamanlarda çoxuşaqlı ailələr az olmayıb və belə ailələrə hörmət bəslənilib. İndi, XXI əsrin ortalarında doğru üz tutduğumuz bir zamanda, valideynlərin hər ikisi müəyyən peşə, sənət, karyera sahibi, sadəcə ifadə etsək, işli-güclü olduğu bir şəraitdə də belə ailələr var. Ən

azından, hər cavan Azərbaycan ailəsində bir qayda olaraq iki uşaq böyüyür. Elə çevrəməzə - qohum, qonşu, dost, tanış və hamkarlarımızın ailələrinə nəzər salanda görürük ki, üç, dörd övlad sahibi olanlar da az deyil. Ailədə hər uşaq əziz və sevimlidir, birincisi də, beşincisi də. Həkimlərin leksikonunda belə bir ifadə, yaxud termin var - arzuolunan uşaq. Bizdə bütün uşaqlar arzuolunandır. Oğul da istəklidir bizim üçün, qız da. Hər gənc cütlüyün həm oğlan, həm qız valideyni olmaq arzusu, niyyəti də bu sevgidən irəli gəlir. Ailə

quranlara başlıca diləklərimizdən biri də budur: "Oğullu-qızlı olun!" "Oğul arxadırsa, qız yaraşıqdır", - deyib şair. Lakin oğul təkə ata-anasına arxa deyil. Vətəninin keşikçisi, torpağının müdafiəçisidir. Düşməne gözdağıdır, sinəsini xalqı üçün sipər edən, yağıya "qan udduran"dır. Qız isə təkə yaraşıq deyil. Qay-şikəşimizdir. "Qız uşağının ayağı sayalı olar", - deyib nənələrimiz. Qızların dünyaya gəlişi ilə evlərə səmimiyyət və ruzi-bərəkət gəlir. "İgidin ilki qız gərəki!" Bu fikri də geniş düşüncəli ağbırəklərimiz deyib. Axı qız uşağı tez böyüyər, gəlin köçər, ata-anasına nənə-baba "status"unu oğul övladlarına nisbətən daha tez bəxş edər... Həm də bu fikir ailə çərçivəsi ilə məhdudlaşmışdır. Çünki bugünkü balaca qızçığaz sabahın anasıdır, Vətəne övlad bəxş edib onu cəmiyyət üçün yetişdirən müqəddəs varlıqdır! Qoy çox olsun körpələrimiz! Oğlanlarımız da var olsun, bax bu şəkildən boylan gülüzlü bala kimi qızlarımız da! Və belədir ki, var! Azərbaycanda əhalinin sayı getdikcə artır. Təkcə bu ilin birinci yarısında ölkəmizdə 56 min 63 körpə dünyaya göz açıb. Dövlət Statistika Komitəsinin məlumatıdır. Doğrudur, hər yanda tüğyan edən koronavirus pandemiyasının sosial-iqtisadi sahələrə göstərdiyi mənfi təsiri istər dünyaya, istərsə də ölkə demografiyasında da görmək mümkün deyil. Bununla belə, yarım ildə Azərbaycan əhalisinin sayı 0,2 faiz, yeni 20 min 63 nəfər artıb. Qoy düşmənlər təkə hünərimizə, yüksəlişimizə deyil, azad torpağımıza böyüyən qonçə balalara da baxıb xar olsun, gündən-günə boşalan ölkəsində yanib-yaxılsın!

"Azərbaycan"

ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!

Şəhid Elnur Cabbarov anılıb

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində şəhid olan müddətədən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elnur Cabbarovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, anım mərasimində şəhidin ailə üzvləri, döyüş və hərbi yoldaşları, Laçın Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə xalqımızın Ümmümilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Sonra şəhidin uğurlu həyat yolundan, Vətəninə uğrunda fədakarlıqla döyüşdüyündən, xalqına, dövlətə və hərbi anda sədaqətindən söz açılıb.



Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda Elnur Cabbarovun həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub, vətənpərvərlik və igidliyi tərənnüm edən musiqilər səsləndirilib.

Bərdədə şəhid Vüsal İsgəndərovun doğum günü qeyd edilib

44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış İsgəndərov Vüsal Asdan oğlunun doğum günü Bərdədə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının nümayəndələri şəhidin məzarını və ailəsini ziyarət ediblər. Şəhidin məzarı ziyarət olunan zaman Çələbilər kənd tam orta məktəbinin şagirdləri Vətənə və şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Şəhidin ailəsi ilə görüşdə Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən söhbət açılıb. YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirdi ki, 2020-ci il ölkəmiz üçün Qızıl Əmək ordeni kimi tarixə düşdü. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkərliliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.



Diqqətə çatdırılıb ki, İsgəndərov Vüsal Asdan oğlu 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi tərribatə qarşı əks-hücumə başlanan Vətən müharibəsində Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə İsgəndərov Vüsal Asdan oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Görüş zamanı şəhidin atası Asdan İsgəndərov və anası Cəmilə İsgəndərova oğulları Vüsalın hərbdəki xidmətlərindən və ömür yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.

Abşeronda 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib

Abşeronda ali məktəblərə keçirilən imtahanlarda 600-dən yuxarı bal toplayan 78 abituriyentlə görüş keçirilib. Dövlət himni ilə başlayan tədbirdə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova imtahanlarda uğur qazanmış abituriyentləri təbrik edərək onlara uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın 44 günlük vətən müharibəsində qazandığı qələbə gələcək uğurlarımızın başlanğıcıdır: "Ali Baş Komandan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düzgün qərarları sayəsində və ordumuzun qəhrəmanlıqları sayəsində



torpaqlarımız işğaldan azad edilib. Tezliklə azad edilən ərazilərdə təhsil müəssisələri fəaliyyətə başlayacaq". Bu gün abşeronlu abituriyentlərin bir daha öndə olduqlarını uğurları ilə sübut etdiklərini deyən RIH başçısı vurğulayıb ki, onların hər birinin uğuru rayonun basucalıdır. Görüşdə qeyd edilib ki, 2020-2021-ci tədris ilində XI sinifi bitirən 2707 məzundan 2222 nəfər ali məktəbə qəbul olunmaq üçün sənəd vermişdir. Onlardan 1597 nəfər (71 faiz) tələbə adını qazanıb. Rayon üzrə 78 nəfər 600-dən yüksək bal toplayıb. Sonda abituriyentlərə qiymətli hədiyyələr verilib, xatirə şəkilləri çəkilib.

Akif ƏLİYEV, "Azərbaycan"

Qubada 70 il əvvəl qurulan, 110 nəfərdən ibarət Mirzəbəyovlar ailəsi

Qubanın Bağçalı kəndində yaşayan Şirinbəy və Səbiyyə Mirzəbəyovlar ailə qurmalarının 70-ci ilini qeyd edirlər. AZƏRTAC xəbər verir ki, toy mərasimi 1951-ci ildə olan Mirzəbəyovlar ailəsində 10 övlad dünyaya gəlib - 5 qız, 5 oğlan. Hazırda Şirinbəy Mirzəbəyovun 89, həyat yoldaşının isə 85 yaşı var. "Çətinliklərin öhdəsindən hər zaman birlikdə gəlməyə çalışıb, birgə mübarizə aparmışıq. Ailəmizin möhkəmliyinin sirri də elə xoş günlərdə birgə sevinib, çətin də bir-birimizə arxalanmağımız, həyat yüklü məsələlərdə birgə qərar verməyimizlə bağlıdır. On uşağımız olub. Qızların köçürmüşəm, oğlanları da evləndirmişəm. Yaxşı da, pis də günlərimiz olub.

Əsas məsələ odur ki, mübahisə olədin, bir problem oldu, sonda gərək bir yolu tapıb barışasan. Əgər məhraban dolanmaq istəyirsizsə, can deyib, can eşitməlisiniz", - deyərək ailə başçısı Şirinbəy Mirzəbəyov indiki gənclərə tövsiyələrini çatdırıb. 70 il birlikdə həyat sürən nənə və babanın hazırda 34 nəvəsi, 62 nəticəsi, 2 kütükcəsi var. Hər zaman halal zəhmətləri ilə ailəsini dolandıran Mirzəbəyovlar el-oba arasında hörmət və izzət qazanıblar. Ailənin yükünü sevimli həyat yoldaşı ilə birlikdə çiyinlərində daşıyan Səbiyyə Mirzəbəyova bildirir ki, sağlam, tərbiyəli, ağıllı, zəhmətkeş uşaqlar böyüdüklərinə

görə özlərini dünyanın ən xoşbəxt insanları sayırlar və övladları ilə fəxr edirlər. "Yoldaşım gedib işləməyə, evə pul gətirib, çörək gətirib, mən isə uşaqları saxlamışam. Kolxoz dövründə işləmişəm, gecə paltar yuyub, gündüz işə getmişəm. Beş qız köçürmüşəm, beş gəlin də gətirmişəm. Övladlarımı ayırı-seçkilik etmədən, fərq qoymadan böyütmüşəm", - deyərək Səbiyyə Mirzəbəyova söyləyib. Nümunəvi ailələrdən olan Mirzəbəyovların məsləhətləri ailə münasibətlərinin düzgün qurulması istiqamətində yəşənən çətinliklərin həllində dəyərli və əhəmiyyətlidir. Bu məhraban ailənin uzun və şərəfli həyat yolu keçməsi gənclərə parlaq örnəkdir.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN"

qəzetinə 2021-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmatbuatçıyımı" ASC (012) 440-46-94, (012) 441-19-91	1 illik 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
"Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13	6 aylıq 62,40 (altmış iki manat qırx qəpik) manat
"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53	3 aylıq 31,20 (otuz bir manat iyirmi qəpik) manat
"Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24	
"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01	
"Səma-M" MMC (012) 594-09-59	
"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22	
"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00	
"City press" MMC (055) 819-09-26	

Hörmətli oxucular! Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin kollektivi Akif Rəfiyevə həyat yoldaşı ƏSMAYƏ XANIMIN vəfatından kədərlixdiklərini bildirir və dərin hüznə başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Məhsəbləşmə - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda söylənilənlərlə bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 4968</p> <p>Sifariş 1648</p> <p>Qiyməti 40 qəpik</p>
---	---	--	--	---	---